

BƏDİİ ƏSƏRLƏRDƏ QЛОBAL SİYASİ PROSESLƏR

Çingiz Abdullayevin «Qanın üç rəngi» romanında Heydər Əliyev obrazı



Gülxani PƏNAH

(Əvvəli ötən sayalarımızda)

Onun doğma şəhərində dəyişikliklər açığı könlünü açır; şəhər sakinlərinin istirahət yeri dənizkənarı bulvar yoxa çıxıb, təhlükəli dərəcədə yuxarı qalxan, bulvarın böyük hissəsini cənginə alan dənizin bəlkə də «canlı orqanızm kimi bu qəribə şəhərdə baş verən bütün dəyişiklikləri» hiss etməsi, yaşlı adamların piçiltisi («piçıldayırlar ki, 90-cı ilin yanvar günlərində, Sovet ordusu şəhəre daxil olarkən meyitləri dənizə attrıdilar»), 90-cı illərin əvvəllərində baş verən qanlı hadisələrin qorxutduğu şəhərin etnik tərkibinə təsiri, mühacirət dalğaları, ağır iqtisadi məcburiyyətdən ölkəni tərk edən ziyanlılar təbəqəsi, bir vaxtlar imperianın mədəni mərkəzlərindən olan şəhərin yavaş-yavaş kiçik müsəlman dövlətinin adı paytaxtına çevriləməsi, işsiz-gücsüz şəhərin küçələrində dolaşan qaçqın-kökük insanlar, şəhəri cansızçı edən amillər gizlədilmir. Amma buna da dözmür ki, xaricdən gələn qonaqlar üçün bu şəhər «Qərb sivilizasiyasının əsaslarının təbliğinə ehtiyacı olan adı «barbar» şəhəri»dır: «Gəlmələrin çoxu hətta bilmirdi ki, bu xalqın minillik mədəniyyəti var. Çoxlarının heç ağlına da gəlmirdi ki, hələ Skandinaviyada vikinglər bir-birini quranda, hələ İngiltərə və Fransanın özü belə yer üzündə olmayıanda bu xalq qiymətli ədəbi əsərlər yaradılan dildə danışındılar». Imperianın başqa bir «çoxcəhətli» və «tarixi məna kəsb edən» Tbilisidə də eyni vəziyyətin mövcudluğu, Zaqafqaziya xalqlarının mədəniyyəti qurur doğurursa, onların bugünkü vəziyyəti yazıçının qəlbini göynədir.

Yazıçı Qafqaz kimi mürəkkəb bir regionda yaranmış «kövrək sabitliy»in Ürcüstandakı və Azərbaycandakı siyasi tarzlıq üzərində dayandığını, daha doğrusu, «sabitlik amilinin iki prezidentin Əliyev və Şvernadzenin liderliyi ilə» müəyyən edildiyini yazar. Rusiya bu iki dövlətin rəhbərlərinin öldürüləməsi ilə regionda vəziyyətin kəskinləşəcəyindən, sərhədlərinde üzləşəcəkləri çətinliklərdən, hərcmərcliyin sərhədlərini aşacağından narahatdır. Vətəndaş mühəribəsinin baş verə biləcəyi MDB dövlətləri içərisində Azərbaycanın artıq onun astanasında olduğunu söyləyən Amerika mütəxəssislərinin məlumatlarından xəbərdar olan Dronqo bu ölkənin liderinin ölümüylə, baş verəcək vətəndaş mühəribəsində əhalinin hər altı vətəndaşının birinin ölü billəcəyindən bir vətəndaş kimi narahatlıq keçirir. Za-

qafqaziyada mafiyanın fəaliyyətindən, orada bəzən təmiz, ləyaqətli adamların da olduğundan təəssüf hissi keçirir. Əsərdə Rusiya kəşfiyyat idarəsinin əlində Qruodisin dəstəsində hansısa bir türkün fəaliyyət göstərməsi haqqında xəbər var, güman edilən sui-qəsddə Türkiyə tərəfinin də marağı olduğu sübut edilsə, onların Türkiyə ilə iki respublikanın da arasını vura biləcək siyasetini gözünün qarşısına getirir, böyük təəssüf hissi keçirir.

Dronqo bu açıqlamadan-prezidentlərə qarşı terror aktının törədilməsində Türkiyənin adının da hallanmasının FTX generalının maraqlı olduğunu duyar və onların marağının arxasındaki siyaseti anlayır, öz borcunu onlara xatırladır ki, Tacikistan faciəsi Gürcüstan və Azərbaycanda onun doğma ellərində təkrar olunmamalıdır. Bunun üçün onlara kömək edəcəyik, sadəcə ona görə ki, bu təxirəsalınmazdır, mütləq lazımdır. Mümkün olan hər yerdə öz maraqlarını təmin etmək siyasetindən əl çəkməyən Rusiya ilə Dronqonu bir maraq birləşdirirdi ki, «həmin sui-qəsd baş tutmasın».

Bu terrorda əli olan insanlar var. Bunlardan biri Tbilisidən Vaxtanq Maçaisvili adlı şəxsdir ki, əvvəller DTK orqanlarında işləmiş, Qamzaxurdiya çıxandan sonra çıxarılmışdı, Şvernadze ilə birlikdə qrupun tərkibində Bakıya göndəriləcəyi məlumdur. Azərbaycandan olan milis zabitinin şəxsiyyətinin öyrənilməsi mümkün olmur. Dronqo Cernakovdan bu məlumatı da öyrənir ki, Qruodisin qruppasında hansısa bir türk də var, o türk vətəndaşının pasportunda adı Ənvər Xəlildir.

Əslində cinayətkarın milləti, vətəni, əqidəsi olmur. Məsələn, FTX-dən Dronqo onun üçün köməkçi ayrılmış Leonidovla ilk görüşündən bu adamın «avqust inqilabı»ndan və ölkənin «dekabr bölüşdürülməsi»ndən sonra xüsusi xidmət orqanlarına gəlmış deputatlardan deyil, «peşəkar» olduğunu görür, hərəkətlərinə, pişik kimi cəldliyinə diqqət yetirir, FTX-də də onun terror qrupu ilə əlaqəsində xəbərsiz olurlar və onunla Bakıya gəlir. Dronqo Bakıya gələn kimi terror törədilə biləcək bütün mümkün yerləri nəzərdən keçirməyə çalışır. Prezidentlərin (aeroportdan prezident aparatına qədər) keçib gedəcək yolu xəritəsinə baxarkən o, terror üçün əlvərişli yer ola biləcək əraziyə diqqətini yönəldir. Aeoroport və yolu (prezidentin keçəcəyi yolda) təhlükəsizliyin təmin olunduğunu bilən Dronqo terrorlərinin burada çətin iş göra biləcəyini düşünür. Yolu bağlı olacağı, maşınların hərəkətinin məhdudlaşdırılacağı, birçə maşının belə buraxılmayacağını bilir və terroristlərin öz imkanını burada reallaşdırma bilməyəcəyini yəqin edir. Leonid Dronqoya onlara təyyarə vağzalının binasında qəsd edilə biləcəyini, orada qonaqlar üçün deputat otağının olduğunu söylədikdə buna inanmadığını deyir və bildirir ki, avtomobil təyyarə düşən trapa girir. Qonaqları uşuş meydandan şəhərə götürür. Yeganə zərbə üçün yer yeni aerovağzalın binasıdır və «hər hansı bir sərrast snayper binanın damında pusquda dura bilər», amma Əliyevin peşəkarlarla işlədiyini bilən Dronqo düşüncələrinə əsasən əmindir ki, sui-qəsdin

larından sui-qəsdlə bağlı xəbərdarlıq alan dövlət başçısı müşavirə çağırır, Bakıda hazırlanmış sui-qəsd haqqında məlumat verir, təhlükəsizlik naziri FTX-dən alınan məlumatdan və tədbirlər görülməsi zəruretindən danışır. Gürcüstanın nümayəndəsi onun respublikasında hüquq-mühafizə orqanlarının operativ tədbirlər gördüğünü, Şvernadzenin nə olursa-olsun Bakıya gələcəyini bildirir. Bununla da müşavirə bitir. Rusyanın nümayəndəsi Saveliyev müşavirədə heç nəyin həll olunmadığını görüb çəşib qalşa da, hamı durub zaldan çıxanda naməlum bir şəxsin zalda qalmasını xahiş edir. Həmin naməlum şəxslə o biri kabinətə keçən Dronqo burada cəmi bir neçə nəfəri görür: «MTN naziri, Daxili İşlər Naziri və Saveliyevi otağa ötürən

artıq çıxdan şəhərdəirlər. Yaxşısı budur ki, onları burda axtarın, yəqin ki, onlar terror aktını həyata keçirmək istədikləri yerlərdə görünəcəklər». Hər bir detala kəşfiyyatçı gözü ilə baxan prezidentin peşəkarlığı yaziçinin əsərində özəksini tapmışdır.

Dronqo da Bakıya gəldiyi gündən işinə diqqətlə yanaşır. Terrorçuların hərada, nə vaxt törədə biləcəyi terror əməliyyatının yerini müəyyənləşdirmək üçün bütün qüvvə və bacarığını əsirgəmir. Leonidev səhər Saveliyevlə danişdığını, Bakıda Ələsgər Səmədov adlı QAI işçisinin terrorçulara kömək edəcəyini Dronqoya bildirdikdə Dronqo ehtiyatı əldən vermir, Qroudış və onun adamları sadəcə terrorist deyil, eyni zamanda bütün əməliyyatlarda yaxşı işləyən, hər işi ölçüb-biçən DTK zabitləri olduğunu onun nəzərinə çatdırır. Qruodisin təmamilə başqa bir plan əsasında işlədiyinə şübhə etmir, onları inandırmaq üçün gözdən pərdə aslığı, DTK işçilərini yayındırmaq fikrini başa düşür, iki zabitlə, (biri alkoqol, digəri müvəffəqiyətsiz) elə ağır bir əməliyyatın baş tutacağına inanmaq ən azı ağılsız olardı. Qruodis o adamlarla DTK işçilərinin başını qarışdırmaq, əsas işdən fikirləri yayanırmış, DTK işçilərini onlara məşğul etməklə, bu zaman əsas zərbəni vurmaq istədiyinə Dronqo qəti əmindi. Dronqo düşüncələrində haqlı idi. Qruodis Bakıya gəlib, burada əməliyyata rəhbərlik edərkən artıq Qalinskinin Dronqoya nəsə örtüdüyündən xəbərdar olduğundan taktikani dəyişir, artıq Ənvər ilə görüşü zamanı onlar arasında bu barədə fikir ayrılığı özünü göstərir.

Qruodis bu əməliyyatın həyata keçirilməsində özü şəxsən iştirak edir. Əməliyyatın həyata keçirilməsində əngəl ola biləcək bütün halları diqqətlə düşünür. Bunun üçün əməliyyat zamanı Ənvərin istifadə edəcəyi Həmid Ubath adlı yazıçımı özü görüb, onuna danişmağı, onun haqqında ətraflı məlumat toplamağı lazım bilir. Əməliyyatın planlaşdırıldığı «Gülüstən» sarayına giron kimi ayaqyoluna girib qırımlənir. Qurdüğü plan əsasında öz görkəmini dəyişərək Qruodis orada çoxlu xarici və yerli nümayəndələrin olacağını, çoxlarının bir-birini üzündən belə tanımadığını nəzərə alıb, burada qırımlənməklə diqqəti çəkməyəcəyini düşünür. Son dəqiqlikdə prezidentlərə qarşı sui-qəsдин fikrincə, «əks-kəşfiyyat peşəsinin incəliklərini bu kabinetə yiğişənların hamisindən yaxşı bilirdi». O bilir ki, onların peşəsində «reklama ehtiyac yoxdur», o başa düşür ki, bu terrorçuların spesifik cəhətləri nəzərə alınmalıdır, çünkü onlar «sadəcə bandit yox, keçmiş «DTK əməkdaşlarıdır» və mütləq onların qeyri-adı bir planları var. Başa düşür ki, onlar trasa həcum etməyəcəklər, maşınlar sürətlə gedir və orada məhafizə güclüdür, başa düşür ki, onları-hər iki prezidenti birgə öldürmək istəyində olundularından «o yerləri yoxlamaq lazımdır ki, biz orada mütləq ikimiz birlikdə olmalıyıq», -deyir Əliyevin fikrinə əsasən aeroportda, trasda, prezidentin kabinetində müqavilə imzalanarkən və axşam, banket vaxtı hər yerin qarış-qarış yoxlanıldığını, aeroportun əhatəyə alındığını, əlavə hərbi hissələr yerləşdirildiyini, hər etimala qarşı həttə zenit pulemyotları da qoyulduğunu MTN Əliyev və bildirir. DİN aeroportda sərt nəzarət qoyulduğunu bildirəndə prezident xatırladır ki, «bu gün onudur. ...Onlar

naməlum şəxs. Aradan bir dəqiqə keçməmiş onun ehtimal etdiyi Əliyev kabinetə daxil olur».

Prezidentin əməli fəaliyyəti Saveliyevi heyran edir. O müşavirənin bütün mənasını indi anlayır. «Bu, sadəcə adamları lazımi ritmdə saxlamaq, onların əl-qolunun soyumaması üçün lazım olan zərurət idi. Əks-kəşfiyyatda kifayət qədər işləmiş, bu cur operativ məsələrin necə həll olunmasını gözəl bilən, bundan başqa yerli təhlükəsizlik komitəsinə rəhbər təyin edilənə qədər məhz respublikanın əks-kəşfiyyat idarəsinə rəhbərlik etmiş Əliyev yazıçının fikrincə, «əks-kəşfiyyat peşəsinin incəliklərini bu kabinetə yiğişənların hamisindən yaxşı bilirdi». O bilir ki, onların peşəsində «reklama ehtiyac yoxdur», o başa düşür ki, bu terrorçuların spesifik cəhətləri nəzərə alınmalıdır, çünkü onlar «sadəcə bandit yox, keçmiş «DTK əməkdaşlarıdır» və mütləq onların qeyri-adı bir planları var. Başa düşür ki, onlar trasa həcum etməyəcəklər, maşınlar sürətlə gedir və orada məhafizə güclüdür, başa düşür ki, onları-hər iki prezidenti birgə öldürmək istəyində olundularından «o yerləri yoxlamaq lazımdır ki, biz orada mütləq ikimiz birlikdə olmalıyıq», -deyir Əliyevin fikrinə əsasən aeroportda, trasda, prezidentin kabinetində müqavilə imzalanarkən və axşam, banket vaxtı hər yerin qarış-qarış yoxlanıldığını, aeroportun əhatəyə alındığını, əlavə hərbi hissələr yerləşdirildiyini, hər etimala qarşı həttə zenit pulemyotları da qoyulduğunu MTN Əliyev və bildirir. DİN aeroportda sərt nəzarət qoyulduğunu bildirəndə prezident xatırladır ki, «bu gün onudur. ...Onlar

gülələyərlər, gözətçilər əmir vermədən atəş açacaqlar». Qruodis fikrindən dönmür.

(Davamı var)

